

“AZƏRBAYCAN DƏMİR YOLLARI” QAPALI SƏHMDAR CƏMİYYƏTİ
DƏMİRYOL MAŞINLARI ÜÇÜN SÜRTKÜ VƏ DİZEL MÜHƏRRİK YAĞLARININ SATIN
ALINMASI MƏQSƏDİLƏ

AÇIQ TENDER ELAN EDİR

I.	<p>Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:</p> <ul style="list-style-type: none">- tenderdə iştirak etmək üçün yazılı müraciət (nümunə əlavə olunur);- iştirak haqqının ödənilməsi barədə bank sənədi. <p>Tenderdə iştirak etmək üçün müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi Bakı vaxtı ilə saat: 09:00-dan 18:00-a qədər Azərbaycan və ya rus dillərində, elanda göstərilmiş ünvana təqdim olunmalıdır.</p>
II.	<p>İştirak haqqının məbləği və əsas şərtlər toplusunun əldə edilməsi:</p> <p>Tenderdə iştirak etmək istəyən tələb olunan məbləğdə iştirak haqqını “Azərbaycan Dəmir Yolları” QSC-nin bank hesabına ödədikdən sonra satınalma predmeti üzrə əsas şərtlər toplusunu əlaqələndirici şəxsdən həftənin istənilən iş günü saat 09:00-dan 18:00-a kimi ala bilərlər.</p> <p>İştirak haqqı: 100 (yüz) manat (ƏDV daxil).</p> <p>İştirak haqqı manatla və ya ekvivalent məbləğdə ABŞ dolları, Rusiya rublu və avro ilə ödənilə bilər</p> <p>Hesab nömrələri: AZ57İBAZ38050019449345061205 (AZN); AZ47İBAZ38150018409345061205 (USD); AZ27İBAZ38150019789345061205 (EUR) AZ64İBAZ38150018109345061205 (RUR). VÖEN: 9900007721 Bank: Azərbaycan Beynəlxalq Bankı “Nəqliyyat” filialı Kodu: 805711 VÖEN: 9900001881 Müxbir hesab: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. Code: İBAZAZ2X</p> <p>Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.</p>
III.	<p>Əsas şərtlər toplusunu almış malgöndərənlər (podratçılar) aşağıda qeyd olunan ilkin sənədləri təqdim etməlidirlər:</p> <ul style="list-style-type: none">- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;- son bir ildəki fəaliyyət haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;- son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;- yerinə yetirilən anoloji müqavilələr haqqında məlumat- tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;- mənşə və uyğunluq sertifikatları. <p>Yuxarıda göstərilən sənədlər “04” dekabr 2019-ci il saat 18:00-a qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p>

IV.	<p>Tender təklifi və tender təklifini təminatının təqdim olunmasına dair tələblər aşağıdakılardır:</p> <ul style="list-style-type: none"> - tender təklifi (zərflərin açıldığı gündən sonra azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifinin dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır). <p>Tender təklifi və tender təklifinin təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əslı və surəti) "11" dekabr 2019-cı il saat 18:00 qədər elanda göstərilmiş ünvana təqdim edilməlidir.</p> <p>Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.</p>
V.	<p>Tətbiq edilən qaydalar və "Azərbaycan Dəmir Yolları" QSC-nin müstəsna hüququ barədə məlumat:</p> <ul style="list-style-type: none"> - tender QSC-nin "25" dekabr 2017- ci il tarixli 130/S nömrəli əmrinə və həmin əmrlə təsdiq olunmuş "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun keçirilir. - "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti üzrə satınalmaların təşkili və idarə olunması Qaydaları"na uyğun olaraq Satınalma komissiyası bütün müsabiqə təkliflərini rədd etmək və müsabiqəni ləğv etmək hüququ vardır.
VI.	<p>Ünvan:</p> <p>Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə 51</p>
VII.	<p>Əlaqələndirici şəxs:</p> <p>Əlikram Qurbanov;</p> <p>ADY QSC-nin Təchizat İdarəsi Satınalma şöbəsi, mütəxəssis;</p> <p>Telefon nömrəsi: 012-499-74-60;</p> <p>e-mail: a.gurbanov@ady.az</p>
VIII.	<p>Tender təklifi zərflərinin açılışı tarixi, vaxtı və yeri:</p> <p>Zərflər "12" dekabr 2019-cu il tarixdə, Bakı vaxtı ilə saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilərə Əliyeva, 230 ünvanında açılacaqdır.</p>
IX.	<p>Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:</p> <ul style="list-style-type: none"> - aşağı qiymət; - müqavilənin vaxtında yerinə yetirilməsi; - təcrübə; - maliyyə vəziyyəti.

Satınalma komissiyası

(Rəsmi blankda)
AÇIQ TENDERDƏ İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU

_____ şəhər (rayon)
_____ №

“___” _____ 20__ - c_ il

“Azərbaycan Dəmir Yolları” QSC-nin
Təchizat İdarəsinə

Bu məktubla Biz, _____ (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən _____ (*satınalma predmetinin adı*) satın alınması ilə əlaqədar “___” _____ 201_-c_ il tarixində elan edilmiş açıq tenderdə iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda (*malgöndərənin (podratçının) tam adı göstərilir*) ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən açıq tenderdə iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, (*malgöndərənin (podratçının) tam adı göstərilir*) “Azərbaycan Dəmir Yolları” QSC-dən hüquqi, maliyyə və ya təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs: _____
- Əlaqələndirici şəxsin vəzifəsi: _____
- Telefon nömrəsi: _____
- Faks nömrəsi: _____
- E-mail: _____

Qoşma: *İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – ___ vərəq.*

(*səlahiyyətli şəxsin A.A.S*)

(*səlahiyyətli şəxsin imzası*)

(*səlahiyyətli şəxsin vəzifəsi*)

M.Y.